

GÖZELLİK VƏ CİRKİNLİYƏ YENİ BAKIŞ

Yədulla Ağazadənin "Gözəllik və cırキンlik" esesinin motivləri əsasında düşüncələr



*Səddat CƏFƏROV,
iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru,
Azərbaycan və Rusiya Yazarları və
Jurnalistlər Birliklərinin üzvü,
Beynəlxalq Yazarlar Birliyinin üzvü*

Bu günlərdə sosial şəbəkədə görkəmli alim, tənqidçi, ədəbiyyatşunas Yədulla Ağazadənin "Gözəllik və cırkinlik" adlı esesini oxudum. Yazının mahiyəti birbaşa həyatla, mən deyərdim ki, həyatımızla bağlıdır. Əlbəttə, gözəllik və cırkinlik anlayışları fəlsəfənin, estetikanın problemi kimi araşdırılır. Ancaq professor Yədulla Ağazadə insan təbiətində toxahür edən gözəlliyi və cırkinliyi zamanın gotirdiyi ovqata uyğun şərh edir.

Məlumdur ki, bu kateqoriyalar ayrı-ayrı vaxtlarda görkəmli filosofların, estetiklərin araştırma mövzusu olub. Əslində biz həyatda gördüyüümüz hər hansı bir gözəllik motivini duymağımızla, qavramağımızla mənəvi zənginləşmə qaynağı tapmış olurq. Gözəllik hissi, duyğusu bizi elő təsir edir ki, bununla ruhumuz daha da saflaşır. Qarşılaştığımız çətinlikləri, problemləri bir çox hallarda gözəllik hissinin təsiri altında formalşmış mənəvi gücümüzə dəf edə bilirik. Maraqlıdır ki, Yədulla Ağazadə də indiki ümumdünya üçün stres zamanında bu kəfəqoriyalara özünəxas baxışla yenidən qayıdır. Hətta o, yayın istisi, azyiyəti iş ilinin başa çatması ilə bağlı düşüncələrini yazıya gotirərkən sənki bütün bu ağırlıqlardan keçə bilməyin işqli yoluunu necə gördüyüni şərh edir. Əvvəlcə ümumi şəkildə öz düşüncələrinə necə başlamaq, buna hansı mövqedən, hansı tərəfdən yanaşmaq üçün sənki yollar axtarır. Dıqqətimizi çökən də elő tozadlar arasından keçə bilməyin mahiyətini mətnəndə duyduğumuz üçün oxucunu da öz ovqatımıza şorik etmək istədik. Əlbəttə, professor gözəllik haqqında böyük ilhamla danışır. Və tezə dıqqəti gözəlliye yönəltir. O hər də gözəlliyyin əks tərəfini, yəni insan təbiətində özünü göstərən cırkinliyi də yaddan çıxarırm. Elə professorun özünün də qeyd etdiyi kimi axı cırkinlik də insan təbiətində təsir etmək gücündədir. Ağlı insanlar cırkinliyi görəndə istər-istəməz bundan ikrəh edir. Bəlkə də cırkinliyi doğuran səbəbləri acı bir duyğu ilə varlıqlarından keçirirlər. Axı necə olur ki, insan öz həmçinsinə qarşı

bəzən əsəsiz olaraq, sadəcə həsəd hissiniñ təsiri altında paxılıq münasibəti bəsləyir. Hətta bu o dərəcədə artır ki, insanların daxili aləmini tamam işğal edir. Qəzəb getgedə öz yerini qərəzə vermiş olur. Şübəsiz, artıq qeyd etdiyim kimi ağlı insan cırkinliyin əsas mənbəyi olan qərəzin, kinin, həsədin mahiyətinə varır. Onun insanı necə zərrə-zərrə öldürdüyüն, insanı necə məhv etdiyinin sanki şahidi olur, bundan özü üçün nəticə çıxarmağa çalışır. Demək, əslində ağlı insanlar üçün ruhun qanadlanması, mənəvi zənginlik qaynağı kimi gözəllik nə qədər təsirecidişsə, cırkinlik də elő bir o qədər dərəcədə təsirecidişdir. Yəqin ki, diqqətli oxucu mənən xırda insanların gözəllik hissiniñ yumulan gözlərinin arxasındaki qaranlığı da görməmiş deyillər.

Professor Yədulla Ağazadə "Gözəllik və cırkinlik" esesinin əvvəlindəcə Şərq və Qərb düşüncəsindən gələn bilgilərə diqqəti yönəldir. Sonra özünün yaşadığı həyatın təsiri altında özünün mənəvi mühitində yaranmış duyulanmalarını sözə götürür: "Gözəllik və cırkinlik əslində estetik kateqoriyadır, bu barədə həm Şərq, həm də Qərb düşüncə sahibləri zaman-zaman danişmuş, mövzuya aydındıq gətirəsər də, həyat daim şərqli baxışlar ortaya qoyur... Yay tətili yaxınlaşır, daha auditoriya hazırlığı tələb olunmur, öz düşüncələrinə baş-başa qalır, onları dəstlərlə bölmək ehtiyacı duyursan. Hesab edirəm ki, bundan gözəl istirahət olmur. Danışır, bələşür, mənəvi dinclik, rahatlıq tapırsan. İlk səhəbatim Gözəllik və cırkinlik barədədir. Amma mövzuya tam aydındıq gətirəcəyim qənaətində deyiləm.

Dünyanın dahi firça ustalarından bizi vadigar qalmış çoxsaylı portretləri sadalamaq mümkündür. Gözəldir, elő deyimi? Baxırsan, gözəllik ruhuna axır, içdən gözəlləşirsin. Dünya klassiklərinin oxuyursan, rus şeirinin gənəsi sayılan Puşkinin Homerin Afroditanının qızıl komorini, bütün gözəlliyini, oğurlayıb rus poeziyasına gətirənini düşünürsin. (Bax: Belinski Puşkin haqqında) Gözəldir, elő devilmə?". Yəqin ki, professor gözəllik və cırkinlik anlayışlarını nəzəri cəhətdən şorh etməyi qarşısına məqsəd qoymur. Buna heç lüzum da yoxdur. Amma maraqlı bir faktı diqqətə çəkir. Belinskidən gələn və estetik baxımdan ruhu oxşayan məqamı yada salmaqla düşüncəmin artıq alt qatında qalmış olan Homer, Afrodita, Afina obrazları sənki canlı olaraq çəkib gözərimizin önünü gətirir. Puşkinin poeziyasını Belinski Afroditanın qızıl komorına bənzədir. Hətta bunu professor ayrıca xüsusi bir təkrirlə qeyd edir. Həqiqətən, Puşkinin poeziyası özünün bəşəri mahiyəti ilə çox gözəldir. Füzüli babamız bəlsə gözəlin qarşısında, Heyrət, ey büt... qəzəlini hasılə gətirmişdir? Buna inanmaq çətindir... Əvvəlki fikrimə qayidaram ki, gözəl saydığım insandan bəzən elő

ki, milli təssəübkeşlik duyuları ilə Nizamini, Füzulinə xatırlayır. Həqiqətən, biz Nizami Gəncəvinin ölməz "Xəmsə"ində çox nadir insan mənzərələri ilə qarsılışırıq. Elə buradaca mən də xatırlayıram Nizami Gəncəvinin "İsgəndərnəmə" poemasında Nüşabə ilə İsgəndərin qarşılışması səhnəsinin tokrarsızlığını. Nüşabə yaxşı başa düşür ki, o, İsgəndərlə cəngə çıxa bilməz. Savaş meydandasında nə qədər qoxmazlıq və cəsarət göstərse də, güc İsgəndərin tərəfindədir. O, ziyanı vaxtı özünü gizləyən İsgəndərin qabığına dadlı yeməklər əvəzinə qızıl, gümüş canlardı cavahirətlər qoyur. İsgəndər bu zənətlərini görüb təccübənlər. Nüşabə ona deyir ki, əgər bu qızıl, gümüşün, cavahirətlərin boğazdan içəriyə yolu yoxdursa, onda burlara görə dünyani savaş meydandasına çevirməyin nə mənası varmış.

Zənnime, professor Yədulla Ağazadə Nizamının məhz bu cür bənzərsiz gözəllik mənzərəsi yaratdıqına görə xatırlayır.

Yaxud, Füzulinin ölməz lirik gözəllərini diqqətə çəkərkən şairin ruhundan gələn sağlam mənəvi qida axınının insan təbiətinə təsirini göstərmış olur. Füzüli deyirdi ki, "Edəmən tərki Füzüli, səri-kuyin yarm, Vətonimdir, vətonimdir, vətonimdir, vətonim".

Elə vətonim sözünün bu ecazkar şəkildə təkrarlanması insan düşüncəsindəki vətonə aşiqliyin, vəton gözəlliklərinə vurğunluğun mahiyətinə diqqəti yönəltməkdir.

Söz budur ki, gözəlliyyi sözün qüdroti ilə üzə çıxarmağın özü də gözəlliyyi yaradan memarlıqdır. Zənnime, professor Yədulla Ağazadənin məlum qeydlərinin yaratdığı təssüratın mahiyətində insana sevgi dayanır. Demək, alim insan təbiətindəki gözəlliyyin örtüdə olan tərəflərinin söz vəsiti ilə diqqətə çəkməklə oxucuya on üstün duyular aşıyları. Biz elő Nizamının özünü. Füzulinin və digər sözə gözəllilik ləvhələri yaratmış sənətkarları bir-bir nəzərimizdən keçirməklə onların hər birinin ruhundan varlığımıza axan duyularla zənginmiş olurq. Yədulla Ağazadə xüsusi bir məmənululla yazar: "Uzağa getməyək, Nizamının fəlsəfi lirikası, Füzulinin aşiqanə qəzəlləri öündə heyətdən donur, bir gözəllik tablosu qarşısında süküta dalib İNSAN ağlın gözəlliyyi, qüdroti qarşısında iftixar, qurur hissi keçirmirikmi? Belə misalların sayı, əlbəttə, çoxdur, deməkə tutarmaz.

Amma etiraf olunmalıdır ki, gözəllik də cırkinlik də nisbi anlayışlardır. Hamımız özümüzə fikir verir, gözəl görünməyə çalışırıq. Bu, təbiidir. Bəs nədəndir ki, hər adam barədə, gözəl insandır" fikrini söyləmirik. Çox adam tənyirəm ki, (yəqin Siz də buna şahidsiniz) zəhiri gözəlliyi göz qamasdırır. Füzüli babamız bəlsə gözəlin qarşısında, Heyrət, ey büt... qəzəlini hasılə gətirmişdir? Buna inanmaq çətindir... Əvvəlki fikrimə qayidaram ki, gözəl saydığım insandan bəzən elő

iyrənlik, cırkinlik görürük ki, həmin "gözəlliyyin" heç bir əhəmiyyəti qalmır. Əksinə, cırkin, yaraşqızsız görünən qədər insan var ki, onunla ünsiyyətdən dünyanın on gözəl duyularını yaşayır, daxilən gözəlləşirən. Buradan çıxan nəticə, fikrimə, odur ki, aslı gözəllik daxili, mənəvi gözəllikdir. Amma nə yaxşı oları, Çexov demisən, insanda hər şey gözəl olaydı.". Mətnin özünə diqqət kifayət edər ki, mütləffisələ yanan gözəlliyyin özünə nə qədər aşiqdır. Əlbəttə, insanın gözü asanlıqla aldana da bilər. Xüsusi bəsiröt görə tam açıq olmayan adamlar çox vaxt zahiri aldanışlara mübtəla olur. Uzun illər gözəl bir insan kimi tanıldığından bərdən elő bir töbiətini görürən ki, bu zaman ona bəslədiyin on ali duyularla hörmət hissiniə təessüflənməyə bilmirsən.

Həqiqətən, belə hallar olur. Uzun illər dostluq etdiyin, yaxın ünsiyyətdə olduğun birinin idbar bir cəhətinə görür, onun daxili aləmində nə qədər eybəcor mühitinə olduğuna vurmaqla sənki hayatdan ağır bir zərbə almış olursan. Beləliklə, bəzən on yaxın adamını belə bu hissin təsiri altında itirirən. Və insanlar uzun ömür yaşıdqıca həyat onlara belə zərbələri ardıcıl olaraq vurur. Ətrafında olanların bir çoxu seyrəlir. Dağılanlar sırasında həmin idbarlar da artıq ifşa olunduğu üçün görünə bilmir.

Professor Yədulla Ağazadə özər də, görünür, belə hallarla az qarşılışmayıb. Görünür elə bu səbəbdən yaddaşında iz buraxmış hekayəti fikrini yekunlaşdırmaq üçün əsas hesab edir: "Fikirlərimi yekunlaşdırmaq istərkən nə vaxtsa oxuduğum bir şəhərat yadına düşdü.. Deyirlər ki, bir gün tanınmış bir qraf məclislərinin birindən maşhur "Maqdalina" əsərinin müəllifi dünya şöhrəti rəssam Qvidonun yanına gəlir və ondan çox təkidə xahiş edir ki, rəssam çəkdiyi on gözəl qadın surətlərinin əslini, modelini, yəni özünü ona göstərsin. Rəssam həmin şəxs emalatxanasında işləyən, bir qədər də cırkin olan xanımı təqim edir və qadını model yerdində əyləndirir, ona baxaraq dünyaca məşhur "Maqdalina" əsərini çəkir. Qrafın təəccübündə rəssamın Qvidonun cavabı belə olur: "Möhəşərəm qraf, gözəllik ideyasi sənətkarın təsəkküründə, mənəviyyatında, düşüncəsində doğmalıdır, o bundan sonra hər cür modelə gözəllik verə bilsər". Düşüncəsi, agli gözəl olmayan gözəl sayılırmı, yaxud, əksinə?!". Professorun bu qeydləri, zənnime, kifayət qədər sərastdır. Təsadüfi deyil ki, hər bir rəssam və yaxud da söz ustası özünün təsəvvüründəki gözəlliyyi prototipə uyğunlaşdırır. Elə bu səbəbdən də bir çox hallarda yazığım odəbi qəhrəmanı gözəllik baxımından həyatdaqəti prototipindən çox fərqli olur.

GÖZƏLLİK VƏ CİRKİNLİYƏ YENİ BAXIŞ

Əvvəli 10-cu sohifədə

Həyatda mövcud olan tarixi simani biz sənətkarın yaratdığı ədəbi obrazın özü qədər sevə bilmirik. Çünkü yaxıcı və yaxud da rəssam düşüncəsindəki gözəlliyi öz qəhrəmanın mənəvi mühitinə köçürür və onu hətta zahirən düşüncəsinə uyğun təsvir edə bilir. Hətta ədəbi qəhrəman görkəməcə xoşagələn olmasa belə biz onu sevirik. Onu da qeyd edim ki, Yədulla Ağazadə bu qeydləri 23.06.2024-cü il tarixdə paylaşıb. Yeni professorun günümüzlə bağlı düşüncəsinin əks-sədasi kimi qarvanılan mətn bizim de varlığımıza sirayət edir. Biz sanki onun özü ilə birgə cəmiyyətin ümumi mənzərəsinə baxmış oluruz. Kim bu mərhələdə gözəlliyi daha çox qarvayacaq, yaxud bu gözəllik onun varlığında necə əks-səda verəcək, kimlər cirkinliyi görəndə hansı təssüf hissini keçirəcək - bunu hansı duyğularla həzm etməyə çalışacaqlar.

Buradaca bu günlərdə "Azərbaycan" jurnalının 6-cı sayında Ə.Xələflinin "Bir acı xatırə" poeması dərc olunub. Poemada İkinci Cahan müharibəsinə səfərber olunan Azərbaycan oğullarının ümumiləşmiş obrazı Kərəm adlı qəhrəmanın timsalında verilir. Hələ bu məsələlərə varmazdan əvvəl müəllifin yaddaşla bağlı duyğulanmaları diqqətimi çəkir. Yəni necə olur ki, insan varlığından keçib getmiş olan hadisələri təzədən sözə götirə bilir? Beləliklə, "Bir acı xatırə" poemasının əvvəlində verilmiş dərin fəlsəfi məzmunlu şeirə diqqəti çəkmək istərdim.

Hərəmizin qəlbində bir acı xatırə var,

Oxunar kitab-kitab, dillər sözə gətirər.

Unudulmaz... üstünə çöksə də zaman dağı,

Yaddaşı yağmalayan illər sözə gətirər.

Dünyanın qan çanağı çatladi başımızda,
Qan çıldırdı torpağı, qızardı daşımız da...

Göyərdi ömrümüzdə, kök atdı yaşamızda,

Güllələrdən qalanı güllər sözə gətirər.

Yeddi yüz min oğul da bizdən getdi cəbhəyə,
Gedənlərin yarısı qayıtmadı geriye.

Keçənilər canlarından Vətən qorunsun deyə,

Gölləndə axan qanlar... sellər sözə gətirər.

Burada müharibə tarixi xatrlanır. İkinci Cahan savaşını biz Qarabağ müharibəsinin fonunda bir növ yaddaşımızın arxa planına keçirmişik. Amma müəllif yaddaşımızı oyatmaq üçün müəyyən məqamlara işiq salır. Nə qədər azərbaycanlıların müharibəyə səfərber olunduğuunu, onlardan nə qədərinin həlak olduğunu sözə götürir. Hətta sözə gələn əhvalatların sanki yenidən doğuluşuna diqqəti yönəldir. Əsas odur ki, müharibəyə səfərber olunanların hamisi vətən naminə döyüşə atılmışdır. Onların hər biri Azərbaycanın siması deməkdir. Biz həmin qəhrəmanların timsalında sanki döyüşən Azərbaycanın özünü görürük.

Şeirin poetik ruhu, fəlsəfi ümumiləşdirmə gücü o dərəcədə təsirlidir ki, mətni oxucuya yarımcıq təqdim etmək istəmədim:

Vətəndən uzaqlarda Vətən dedi son anda,

Həsrəti ah içində bitən dedi son anda.

Sənə sevgin, eşqimdi yetən dedi son anda

Uçdu Vətən göyüñ... yellər sözə gətirər.

Müharibə bürüdü od-alova dünyani,
İkinci böyük savaşı... ölüm-dirim bəyani,
Bayatiydi, ağıydı bu savaşın hər yani,
Yaşayar sinələrdə ellər sözə gətirər.

Avropa çöllərində qəbir-qəbir ad olan,
Bir səngərdə döyüdü doğma olan, yad olan,
Anaların qəlbində göynəyən, fəryad olan,
Nalələri o yerdə... çöllər sözə gətirər.

Avropada can qoyan oğulların yerinə,
Xələflinin qələmi sözü çəkər dərina.
Durulmadı siyaset, ötdü zaman, qərinə,
Doğruları bulanıq... lillər sözə gətirər.

Bu gün Azərbaycanın tarixi əslində ümumdünya tarixinin ən qaynar səhifələrində biri kimi oxunur. Avropada Azərbaycana ikili münasibət bizdə nə qədər təssüf hissi doğurur. Biz ister-istəməz Azərbaycana ikili münasibət, təzadlı yanaşma

Yədulla Ağazadənin "Gözəllik və cirkinlik" esesinin motivləri əsasında düşüncələr



anlayışı ilə qarşılışıq. Erməni vandallarının işgalinə məruz qalmış kəndlərimiz, şəhərlərimiz dağdırıldı. On minlərlə insan I Qarabağ savaşında öldürülüb, itkin düşüb, girov götürülüb. Amma Avropanın bir çox güc dairələri bütün bunların hamisə sanki göz yumur. Haqqın tərəfində olanları biz gözəllik obrazında görürük. Türkiyə özünün qardaşlıq münasibətini məhz bu yönən bir daha təsdiq etdi. Azərbaycanın haqlı mövqeyini müdafiə edən Pakistan və digər ölkələr və xalqlar nəşərimizdə məhz mənəvi gözəlliyyi təsdiq edən obrazlar kimi canlanır. Poema əsərin sanki arxa planından görünən müdrik bir insanın xatirələri əsasında yazılib. Müəllif onu bize Cəvadoglu adı ilə təqdim edir. O, dünyagörmüş bir insandır. Təbiət etibarı ilə ləyaqətlə insanların tərbiyasını aldığı üçün həmişə haqqın tərefindədir. Görünür elə bu səbəbdən onun haqqında sözün canlılıq gücü ilə danışır:

Cəvadoglu sinəsi zəngin bir xəzinədir,
Üfüqləri görünməz əngin bir xəzinədir.

Danışdıqca yüz ilin sərr dağları ovulur,
Gözlərimin öündən qaranlıqlar qovulur.

Görürəm, ağrı-acı, dərd məntiqi yerində,
Söhbətinə heyranam, sərt məntiqi yerində.

Səksənə az qalsa da, ağıl tacdir başında,
Hər olayın ayrıca yeri var yaddaşında.

Bir canlı salnamədir, tarixin öz sözüdür,
Tarixin sözü də yox, bəlkə, tarix özüdür?

Müəllif doğru olaraq canlı xatirələrindən təsirliydi ədəbi qəhrəmanını tarixin obrazı kimi görür. Onun insana müdriklik təlqin edən, hər bir şəxs özünün psixoloji təlqini ilə ən üstün hissələri aşılamaq isteyini xarakterik obrazın əsas cizgiləri kimi görürük. Məlum olur ki, onun əmisi de İkinci Cahan savaşına qatılmış azərbaycanlılarından biridir. Onun müharibəyə səfərber olunmasına atası, anası şərəf işi kimi baxır. Beləliklə, Kərəm mənəvi mühitinə həqiqi tələbatı kimi silahə sarılır. Onun təhəna qalan həyat yoldaşı və körpə Yusifi acı tale yaşamalı olur. Hətta bu acılıq atası müharibəyə getmiş balaca Yusifin təleyindən də yan keçmir. O da həlak olur. Bütün bunlar öz yerində.

Cəvadoglu danışır, sözü-sözə tuturam,
Qəlbimi, varlığımı oda, közə tuturam.

Elə canlı danışır, mən də şahid oluram,
Dirigözlü alışır, yanır, şəhid oluram.

Bu xalqın təleyində bir xoş gün olmayıbmı?
Salnaməyə yazılıb yaddaşa qalmayıbmı?

Cəvadogluun çox dəvərli söhbətləri əsasında müəllif Kərəmin müharibədəki təleyini qələmə alır. Maraqlı bir hadisə burada diqqəti cəlb edir. Müharibədən çox sonra Kərəmin izi ilə Alnabat kəndində gəlmış bir ermənin şahidi olduğu əhvalat insan təbiətindəki gözəlliyyin və cirkinliyin təsviri baxımından çox ibratiazdır. Həmin ermənin danışığı əhvalatı elə poemanın təsirli misraları ilə oxumaq daha maraqlı olardı:
Xilaskarın döyişçü Alnabat kəndindəndi, Məmməd oğlu Kərəmdi, elə sizin dindində.

Axtarış Gədəbəyə - Alnabata yol gəlib,
Axtarış yaddaşlarda cığır gəlib, kol gəlib.

Gəlib görür Kərəmdən bir qara kağız qalib,
Evi üçüb, dağlıb oğunu zaman alıb.

Kərəm mənə devirdi: Yusif adlı oğlu var,
Yaşayar adı ilə tale olsa ona yar...

Pavel adlı erməni danışış ağlayırmış,
Göz yaşları kəsilmir, elə hey çaglayırmış.

Eşidənlər, bilənlər yiğisiblər başına,
Bir xatırə danışış, güvənib yaddaşına,

Kəşfiyyatçı olmuşuq qorxu-qada içmişik,
Neçə dəfə cəbhəni o üz-bu üz keçmişik.

Ösərin bu hissəsində İkinci Cahan savaşının iştirakçısı olan ermənin yaddaşında qalmış izlə Kərəmin doğulub-böyüdüyü kəndə gəlməsi, onu burada öz nam-nışanı ilə axtarması çox inandırıcı görünür. Əlbəttə, erməni vandallızı, erməni təbiətindəki antiənsəni cizgilər bütün qabarlıqlı ilə Qarabağ savaş boyunca yaddaşımıza yazılib. Biz bunları unuda bilmərik. Amma necə olsa da, bu etnosun da içərisində hansısa elə bir şəxs üzə çıxa bilər ki, o həqiqətən qaçmaz, doğrunu deyir. Məhz belə bir obrazı biz "Bir acı xatırə" poemasında görürük. Pavel adlı erməni müharibə vaxtı Kərəmin necə mərdlik göstərməsindən, onu ölümün pəncəsindən necə xilas etməsindən, hələ üstəlik öz həmyerlisli, həmkəndli Samvelin eybəcər simasında, satqınlığından inandırıcı detallarla danışır. Demək, komandır Kərəm olaraq üç nəfər kəşfiyyata gedir. Kəşfiyyatdan qaydarkerən Pavel yaralanır. Onun həmkəndli Samvel Kərəmə təklif edir ki, gəl bunun başına bir gülə çaxaq, biza yük olmasın. Amma Kərəm buna yol vermır. Çox böyük çətinliklə onları qoyub qaçan Samvelden sonra Paveli xilas edir. Fasislərlə ölüm-dirim savaşına qalxır. Bütün bunları biz canlı insan təbiətində təzahür edən karakter cizgi olduğunu esər boyu müşahidə edə bilirik:

GÖZƏLLİK VƏ ÇİRKİNLİYƏ YENİ BAXIŞ

Övvəli 11-ci səhifədə

*Yadimdadır, son dəfə getmişdik kəşfiyyata,
Sənki sonuncu dəfə baxırdıq bu həyata.*

*Cox ugurlar görmüşdük Kərəmin sayəsində,
Qorunuru bəxtimiz onun himayəsində.*

*Mənim yerlim Samvelin pozuldu kefi niya?
Komandır Kərəm idı biz iki erməniyə.*

*Üç nəfər birgə getdik hava tutqun, boran, qar,
Öyrəndik mövqelərdə düşmənin nə sirri var.*

*Biz geri qayıdanda duyuq düşdü almanlar,
Ölüm yağıdı güllələr, idti iman, gumanlar.*

*Yaralandım orda mən, budumdan qan axırdı,
Taqətim kəsildi, canımdan can axırdı.*

*Kərəm yardım elədi, qoymadi qan itirim,
Qiymadı yarı yolda həyatımı bitirim.*

*Eşitdim Samvel deyir: ara, bunu qoy yera,
Apara bilmərik bizi - söylədi neçə kərə.*

Əlbəttə, biz bu məqamlarda Samvelin eybəcərliyini, mənəvi çirkinliyini görürük. Görünür, dünyanın təbiəti, insanların siması təzadalar arasında daha aydın görünə bilir. Elə bu səbəbdən də biz Samveli çirkinliyin timsali, Kərəmi isə gözəlliyyin özü kimi qavrayırıq. Həqiqəti gizləməyən, iller sonra gəlib əhvalatı Kərəmin yurdundan onun doğmalarına danışan Pavel bizim nəzərimizdə haqqın tərəfində olduğunu onun özü də gözəlliyi tamamlayan cizgi kimi yadda qalır.

Həyat çoxrənglidir. Biz kəskin şəkildə həyatı gözəlliye və eybəcərliyə ayıra bilmərik. Elə bu səbəbdən də gözəlliyi qavramaq üçün çirkinliyin təmsilçisini də dərindən müşahidə etməli, öyrənməliyik. Kərəm sanki öz təbiəti ilə, xarakteri ilə həyatın gözəllik donunu bütün əlvənlığı ilə göstərmək gücündədir. Samvel danışır:

*Igid Kərəm dedi, yox, onu burda qoymaram,
Belə xəyanət olmaz, dostu darda qoymaram.*

*Heysiz, halsiz olsam da, bünüleri anlayırdım,
Ürəyimdə bəxtimi, günümü danlayırdım.*

*Samvel təkid eylədi, başına bir gülə çax,
Ölsün, gəbərsin burda... almanlar gəlir, bir bax!*

*Kərəm baxdı Samvelə bir tərəs nəzər yetirdi,
Məni endirdi yərə, bəxtim belə gətirdi.*

*Düşündüm bu da sonu... axırum çatdı yəqin,
Türk deyən qaraçuxam burdaca yatdı yəqin.*

*Kərəm silah götürdü, mövqe tutdu döyüşdü,
Arada bir qəzəblə qışqırıb da söyüdü.*


*Mən görürdüm Samveli, dodaqlı deyinir,
Alçaqlıq libasını o, beləcə geyinir.*

*Silahını götürüb aradan belə çıxdı,
Belə alçaqlar üçün yol hər zaman açıqı.*

*Kərəm ilə birlikdə qeyrət, təpər döyüşür,
Almanın elə bılır iki nəfər döyüşür.*

Bələliklə, sonrakı döyüslərde Kərəm hələk olsa da, o, müharibədən qələbə ilə qayıdır. Onun tarixi şücaətinin və ən başlıcası leyəqətinin təsdiq edən sənədən onun döyüş yoldaşı olmuş Paveldir. Cox təəssüb ki, Qarabağ savaşında Pavel kimini ermənilər də ağır təzyiq altına düşdülər. Erməni faşistlerinin gözündə Pavellər satqın obrazı idi. Ona görə də Pavel öz ailəsi ilə birlikdə Rusyanın derinliklərinə köçüb gedir. Müəllif əsərinin sonuna doğru yenidən Cavadoğlu obrazına qayıdır. O, ister-istəməz Cavadoğlunun xatirəlerini yenidən yaddaşa gətirməklə Qarabağ savaşının köklərinə də diqqəti yönəldir. Biz bu əsərdə insanlıq simasını itirmiş erməni vandallarının məhz Samvellərin törəmələri olduğunu da dərk edirik. Demək, gözəlliklə yanaşı eybəcərlik də doğulur və o ister-istəməz özünə yer edib yaşayır. Müəllif

Yedulla Ağazadənin "Gözəllik və çirkinlik" esesinin motivləri əsasında düşüncələr



Cavadoğlu obrazına qayıdaraq düşüncələrini yekunlaşdırmağa çalışır:

*Cavadoğlu yanğısı sözümüz atəşidir,
Sözümüz işiq verən ürəyi, günəşidir.*

*Tarixi günümüze gətirdim bir görk olsun,
Yolunu düz gedənə Xələfli'dən ork olsun.*

*Kərəm kimi oğullar bir gün silaha dolar,
Yağlılar zəbun olar, yurd yənə bizi qalar.*

*Bir kimsə düşünməsin nələrsa yaddan çıxar,
Toqquşar düşüncələr, yaddaşa şimşək çaxar.*

*Göy üzündə dolanır Kərəmlərin ruhları,
Lənətlə damğalayır bu qaragürührələr.*

*Bu acı xatirəni sözə çəkdim - yaşasın,
İnsanlıq sədaqət, hörmət-izzət daşısın.*

*Dostum Cavadoğlunun dinlədikcə sözümüz,
Hər sözünün sonunda mən görürdüm özünü.*

*Ağrılardan xatırələr içində,
Vətən dördi, el dərdi daha nələr içində.*

*Hər sözündə bir məna, hər mənada bir hikmət,
Hər hikmətin özündə dövrə ehtiram, hörmət.*

*Gələcəyə gedən yol keçmişdən keçər yənə,
Həqiqət bulağından təşənlər içər yənə.*

Burada biz tarixin obrazı kimi Cavadoğlunu yenidən bütün parlaqlığı ilə görürük. Onun xatirələri bir çox tarixi hadisələrin mahiyyətinə sözün həqiqi mənasında nüfuz edir, işiq salır. Bu gün Qarabağ azaddır. Əlbəttə, erməni vandalları Qarabağı əldən vermək istəmədilər. Sübhəsiz, həyat özü okean kimidir. Özünü təmizləyir. Bu mənada çirkinlik də həyatda daimi qəlib ola bilər. Çirkinlik gözəllik qarşısında möglubiyətə məhkumdur. Ve biz də Kərəmin obrazı ilə, Cavadoğlunun tarixi hekayəti ilə Nijdenin, Samvelin bu gün Azərbaycan tecridxanasında saxlanılan erməni qatillərin timsalında çirkinliyin möglubiyətini görürük.

İndi yenidən qayıdırəm Yedulla Ağazadənin gözəllik və çirkinlik esesinin mahiyyətinə. Professorun nəzəri düşüncələrinə Ə.Xələfliinin "Bir acı xatirə" poemasındaki obrazları kifayət qədər aydınlıq götərə bilir. Bunlar öz yerində.

Ə.Xələfli də "Əsas istəkdir" başlığı ilə Yedulla Ağazadənin esesine cavab verir. Ele belə də yazır: "Özümüz Yedulla Ağazadə çox istəklə sənki

arzuladığım qeydləri oxudum... maraqlı şərhələr də yazılıb Xanlıq Həmidin, Nəzirəməmməd Zöhrablinin, Əfsanəsəltan Xələlbəylinin maraqlı yanaşmaları var... Söz insanın ruhuna o vaxt sırayot edir ki, müəllifin damarlarından keçən enerjini ruhu əlaqə ilə qarşı tərəfə ötürə bilir... Əks təqdirdə kimsənin barmaqlarını klaviaturaya təqib çökəmək olmaz... Zənninə, gözəl olan, gözəlli insanı həyata çağırın, hər kəsə yaşamaq enerjisi baxş edəndir... Gözəlliyyi inkar eybəcərliyin özünü təsdiqidir... Kənlünün gözünü qapayaraq gözəl olan görməkdən imtina, insanın ruhunu qanadlandıran sözü qərəzkarlıqla inkar, başqa sözə özünü zövdən məhrum etmək on dəhşətli faciədir... bilməməyin və bilmək istəməməyin yaratdığı korlugu... bundan bətrər eybəcərlik olurmu...". Müəllif doğru olaraq Yedulla Ağazadənin esesinə cavabında qeyd edir ki, insan təbiətində təzahür edən əsas cəhətlər onun daxili-mənəvi tələbatı, istəyi ilə daha çox bağlıdır. Əgər insan mənəvi-psixoloji baxımdan yetkindirsə, onun həyata baxışı obyektiv münasibət üzərində formalılaşıbsa, gözəlliyyi dəha asanlıqla qarvayaçaq. Mənəvi tələbatını məhz bu duygular üzərində bərəqərər edəcək. Yox əgər insan təbiət etibarı ilə bütün deyilsə, ruhen xirdadırsa, mənənə şikətdirsə, onda şərait yaranan kimi onun təbiətindən eybəcərlik, çirkinlik asanlıqla baş qaldıracaq. Görünür, elə bu duyguların təsiri altında Ə.Xələfli də dostu Y.Ağazadənin yazdıqlarını özünün düşüncələri əsasında təqdir etməyə çalışır və oxucuya belə bir hiss aşılıyır ki, insan nəyi arzu etdiyini görək vaxtında başa düşsün. Bu arzu onu hansı istəyə çatdırıb ilər - buna o, doğrudan da, haqqı olaraq yetər bilmər, yoxsa erməni vandalları kimi ədalətsizcəsinə başşalarının torpağını zəbt edə, insan zəhməti ilə yaranmış şəyərən hamisini xarabazarlıqla çevirə. Gözümüzün qabağında iki mənəzərə var. Biri bərpa olunan doğma yərlərə həyatın qayıdı, digəri erməni vandallarının tarixə ləkə olan əməlləri. Zənninə, gözəlliyyi və çirkinliyi bir-birindən ayırmək üçün bundan üstün fakt çətin tapıla: "Gözəlliyyi arzu edənlər, bu bir anlıq görünüt olsa belə ona can atanlar... həyatı yasaçı edənlərdir... bəlkə gözəlliyyin yaranış cəfəsimi çəkənlər də əsasən onlardır..."

Gözəlliyyi görmək istəyənlər hətta onu çoban aldadən quşun qışa üçəşlərindən da görə bilər... Nə üçün Yedulla Ağazadənin bu qeydləri cəlb edicidir, başqa sözə nə üçün gözəldir... Cavab çox sadadır... çünkü insanlara qəlbindən Çağlayan işqından hərəyə bir parça çatdırmaq istəyi var... Bunu müəllifin niyyəti, məramı, məqsədi kimi də qarvamaq olar... Demək gözəlliyyin şərti əsaslırsa bunu gözəl olaraq təzahür edən məramı ilə bağlamaq dəha düzgün olardı... Gözlərinindən xəbəslilik, insana nifrat i açıq-askar görünən varlığı gözümüz özündə saxlamır və şəkilcə mələk kimi görünən bir anda lənət daşına çevrilir... Qardaşım sonin bu qeydlərin gözəlliyyin sözədəki təzahürüdür... Bütün varlıqlı hər kəsə bir durulug, özünə güvən duygusu aşılıyır... Bu qeydlərinə oxudum və mənənə elə gəldi ki, gücümüz kifayət qədər hiss etdim... Qərara goldim... sabah işqı çıxa bilərəm... Çətin olsa da qərarında qatiyəm... Gözəl asarına görə təbrik edirəm...". Müəllifin bu qeydləri elə Y.Ağazadənin esesinə cavab olaraq həmin tarixdə qələmə almış: "23.06.2024". Beləliklə, yurdun bir başında bir Azərbaycan ziyalısının düşündüklərini digər bir başında olan başqa bir ziyan qəlbini səsi ilə təqdir edir və sanki onun fikirlərinin davamı olaraq düşüncələrini yazıya gətirir.

İnsan təbiətindəki təzadlı məqamların üzə çıxırılması, yazıya gətirilməsi zamana münasibətin təsdiqidir. Əşline qalsa, xalq arasında deyildiyi kimi, yazıya pozu yoxdur. Yazılan həqiqət olaraq həmişə insanların ruhuna təsir edəcək, varlığına işq salmağa yönelik olacaq.

Dünyanın gözəllik üzü həyatın yasaçı tərefidir. Əslinde həyatın təminatı da elə dünyənin gözəllik üzü bağlıdır.